



Kaspi qəzetiinin "Teatr" əlavəsi Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti, Prezident təqaüdüsü Nureddin Mehdiyanlı ile müsahibəni təqdim edir.

Könül Əliyeva-Cəfərova: Nə zaman anladınız ki, yaxşı oynayırsız?..
Nureddin Mehdiyanlı: Yox, hələ

Mən səfərə çıxıram və bu rollar dünyasında nələrisə öyrənirəm. Başqa bir həyatın içine düşürsən və əger o həyatın içinde özünü, simanı qoruya bilirsən, deməli, ustanan, aktyorsan. Yox, əger onlardan birinə çevrilirsən, onda ağılli tərəpənib, vaxtında getməlisən. Bütün rollar məndən götürmeli, məndən yaranmalıdır və mən də rola özümdən nələri se verməyi bacarıram. Amma perde

istifadə edəcəyim "material"dir. Mən insanları müşahidə edir, öyrənirəm. Sənətçi kimi də, insan kimi də onlar mənim üçün çox maraqlıdır. Amma bəlli bir yaşdan sonra insanlardan yorulursan, onun boşluğununu, ya mənasızlığını hiss edirsən. İndi hiss edirəm ki, ömrümün qurtaracağına gedirəm və daha çox uzaqlaşış özümlə qalmaq, zamanı dəyərləndirmek istəyirəm. Nələrisə çatdır mamaq qorxum var. Budur, əslində, məni insanlardan bir az uzaq salan.

D.Y.: Bəziləri aktyora icraçı, bəziləri ifaçı, bəziləri "yaradıcı adam" deyirlər. N.Mehdiyanlı bunlardan hansıdır?

N.M.: Aktyor diplomu almaq aktyor olmaq deyil, aktyor yaradıcı adamdır.


D.Y.: Nədir Nureddin Mehdiyanlının yaradıcılığı?

N.M.: Yaradıcı aktyor improvisatordur. Dramaturqun qulu, yaxud rejissorun çubuğu ilə hərəket edən adam deyil. Bize verilən ömür kontur-xəritə kimidir. Orada sadəcə cizgilər var, sərhədlər var, konturlar var. Cizgilərin içini hansı rəngdə rəngləyəcəyinə işə aktyor özü qərar verir. Yaradıcı aktyor öz obrazları ilə rəngləyir on kontur-xəritəni.

K.Ə-C.: Nureddin Mehdiyanlının kontr-xəritəsində Şekspir rəngi yox-

N.M.: Əslində, mən ömrümü elə payla-payla yaşamışam və özüm üçün heç nə əlməmişəm. Bəzənsə sevgi göstərdiklərin o sevgini sənin zəifləyin kimi qəbul edirlər və üstünə gelməye başlayırlar. Bəzən sən buna imkan yaradırsan ki, gəl, gəl görək hara qəder gələcəksən? Biz heç bir milletden istedadsız deyilik. Keçmiş SSRİ-nin ən güclü teatrlarından biri bizimki olub, Orta Asiyada teatrı biz gedib qurmuşuq. Biz sadəcə, bir-birimizi sevməyi, dəyər verməyi unutmuşuq. 90-ci illərdə Türkiyəyə gedəndə tamaşalarımıza baxıb "azərilər bizi kahr etdilər" deyirdilər. Yadınızdadır, filmlərinə baxıb gülürdük. İndi görün, ki no onlarda necə inkişaf elədi, ildə 4-5 teatr açırlar. Bu peşənin həm də cəmiyyəti topaları, yiğib-yığışdırın bir gücü var. Sovet rejimi bilirsiz, niyə at oynamadı, cümlə onun elində ideoloji silah kimi teatr, kino, ədəbiyyat var idi. Onda ki, bu ideoloji silah rejime qarşı çevrildi, rejim çökdü. Bu günse biz, sadəcə, paylaşmayı bacarırmıq, sənəti, səhnəni, rolları paylaşmayı bacarırmıq.

K.Ə-C.: Arzusunda olduğunuz Şekspir deyir ki, dünya teatrıdır, insanların da aktyor. Səhnədə çox oynayırsınız, yoxsa həyatda?



Kral Liri oynamadı ən böyük arzumdur

Əsl sənətkarın azadlığını heç nə əlindən ala bilməz

mən onu anlamamışam və o iddiada deyiləm.

K.Ə-C.: İnanmiram!

N.M.: Səmimi deyirəm.

K.Ə-C.: Mənəcə, Nureddin Mehdiyanlı özünün, kimliyinin, Azərbaycan teatrındaki çəkisinin fərqindədir.

N.M.: Təbii, nələr qadir olduğunu və kim olduğunu bilirəm. Amma, edə biləcəklərimin, qadir olduğunu on faizini edə bilməmişəm.

K.Ə-C.: Mən də onu deyirəm, böyük şeylərə qadir olduğunu nə zaman anladınız?

N.M.: Mən 60 yaşimdə dərk elədim ki, əslində, çox şeylər edə bilərəm, cümlə öyrəndiklərim var. Bu gün o rejissoru arzulayıram ki, gəlsin, mənə tapşırıqlar versin, edə bilməyim. O rejissoru gözləyirəm, amma hələ ki, o rejissor gəlməyib.

K.Ə-C.: Meydan oxuyursunuz?

N.M.: Meydan oxuyuram.

Dağlar Yusif.: Yaxşı ki, aktyor yaxşı oynadığını düşündürügün gün ölü...

N.M.: Əslində, aktyoru ən yaxşı ele öyü bilir. Nə rejissor, nə teatrşunas, nə tamaşaçı... Aktyor nəyi yaxşı, nəyi pis edədiyi bilir, amma di gəl, etiraf etməyi bacarırmı - məsələ budur. Ən azı, özüne etiraf etməyi bacarırsa, ondan aktyor olacaq, yox, əger etiraf eləmirsə və hər şeyi düz elədiyiğini düşünürsə, deməli, artıq bitib.

K.Ə-C.: R.Dekart deyir ki, düşünürəmə, deməli, varam. Bunu aktyor sənətinə şamil etməli olsaq, aktyorun varolmasına təsdiqləyən əsas indikator nədir?

N.M.: Səhnənin hara və nə olduğunu anlayıram, deməli, varam!

D.Y.: Yəni...

N.M.: Yəni, səhnə tamaşaçı zalından 1.2 m hündürdür, bu, təkcə fiziki ölçü göstəricisi deyil, həm də məqamıdır: sənən səni dinleyənlərdən, izleyənlərdən nə qədər çox bilməli olduğunu, nə qədər fərqli olduğunu eyhamlaşdırır. Nə qədər fərqli və maraqlısan, sənə baxacaqlar. Yox, onlardan birisənse, artıq maraqlı deyilsən.

D.Y.: Mənə görə, aktyor min surətə təcəllə eleyən Budda kimidir. Bu qədər surət içində öz simasını qoruyub saxlamaq Nureddin Mehdiyanlı üçün çətin deyil ki?

N.M.: Simasını itirəndən aktyor olmur. Hər bir rol mənim üçün bir səfərdir.

bağlananından sonra o qaldı orada, mənse yoluma davam. Kim bunun eksini deyirsə, yalan deyir, demək ki, aktyor sənətinin nə olduğunu anlırm.

K.Ə-C.: Amma mənə elə gelir, Nureddin Mehdiyanlı başqalarının həyatını oynaya-oynaya, başqalarının duygularını yaşaya-yasaya özüyle yaşamağı unutmuş adamdır. Məncə, özünü də bunun fərqindəsiniz. O ikisi arasında incə bir sərhəd var, o sərhədi keçəndən sonra geri qayıtmak mümkinidürmü?

N.M.: Deyim ki, özüm üçün yaşadım bu həyatda, yox. Mən istədiyim kimi yaşaya bilmədim. Bir yolu gedirsənse, onu sona qədər gedəcəksən, geriye dönüş yoxdur. Mən daha o telebe Nureddinin yanına qayida bilmərəm, daha bu yol gedilib. Hə, məndən soruşsanız ki, yəni dən seçim qarşısında qalsayıdım, bu pəşəni seçərdimmi? Seçməzdim. Məsələn ibaretidir ki, bu gün bu sahədə çağışınların əksəriyyəti ne ile məşqən olduğunu, kim olduğunu fərqində deyil. Fərqində deyil ki, yaradan sözü Allahdan sonra aktyora aiddir. İndi siz təsəvvür edin, insan mənəvi-psixoloji və intellektual baxımdan nə qədər hazır olmalıdır buna. Bir az dərinə getdikcə dəyişirən və təbii ki, tənhalığa çəkilirən. Ətrafdakı söz-söhbatlər səni yorur. O adamlar xoşbəxtidər ki, onların maraqlı müsahibləri, öyrənəcəyi adamlar var. O aktyor xoşbəxtidir ki, səhnədə İblis rolunu İblis kimi oynamaq üçün tərəf müqəbilləri var. Voleybol oyununu sevirsiniz də, onun gözəlliyi nədir? Top yere düşməsin. Sən atrısan, o qaytarır, o atır, sən qaytarırsan. İndi təsəvvür edin, sən atrısan, o götürə bilmir.

D.Y.: Mən Nureddin Mehdiyanlını səhnədə pas veren aktyor kimi deyil, topu əlində bərk-bərk saxlayan oyuncu kimi tanıyorum...

N.M.: Qətiyyən, elə deyil! Tamaşaçılarımda, tərəf-müqəbillərim də yaxşı bilərlər ki, mən səhnədə özümdən çox tərəf müqəbilin görünmesini istəyirəm. Çünkü o görünəcəkse, mən də görünəcəm.

K.Ə-C.: Mənə görəm ki, N.Mehdiyanlı insanlarla, bura sənət dostları, tərəf-müqəbilləri də aiddir, özü arasına bir hasar çəkib və hasarın o üzündə çox tənhadır bu adam. Nədir siz sənənlərdən beşə uzaq salan?

N.M.: Yox, hasar çekməmişəm. İnsənlər mənim üçün çox maraqlıdır, onlar

dur. Rejissorlar sizi Şekspir obrazlarında görmür, ya özünüz?

N.M.: Çox böyük şövqüm var, sevgim var. Qarsia Lorka oynamışam, fransız dramaturqlarını, Brexi oynamışam. Şekspiri oynamaq ən böyük arzum olub.

D.Y.: Şekspir özü də bundan çox məmən olardı...

N.M.: Düz üç ildir, Azər müəllimə deyirəm ki, Kral Liri oynamaq arzumdur. Bir yere gelib çıxmışam və bu işi görmək, həm də özümü yoxlamaq istəyirəm. Aktyor üçün məhək daşıdır Şekspir. Azərbaycan dramaturgiyində da aktyor üçün məhək daşı olacaq dramaturqlar var. C.Cabbarlı, C.Məmmədquluzadə...

K.Ə-C.: Hamısını oynamısınız. Heç nə qalmayıb.

N.M.: Adil müəllimin ifamda görmək istədiyi rollar bu rollar idir, Otello ididi.

K.Ə-C.: Otellonun vaxtı keçib...

N.M.: Bilmək olmaz... Məsələn, Dezenmona, təxminən, beş bir söz deyir ki, mən onu təxəyinə, çəkdiyi əzablara görə sevdim. Burada yaşın önemi yoxdur. Məsələn, Fuad müəllim Hamleti neçə yaşında oynayıb? Romeo deyil ki, müləq gənc olsun. Kral Liri oynamaq ən böyük arzumdur. Hətta saçlarımu da uzatmışam (gülür).

D.Y.: Bayaq dediniz ki, oynadığım rolları özümdən yaradıram, özümdən qidalandırıram. N.Mehdiyanlı Kral Lire özündən na verə bilər?

N.M.: Bilirsiz, her şey prosesdə belli olacaq. Bu gün gözümüzün qarşısında parçalanın, bölünən bir dünya var və bütün bu parçalanmalara, bölünmələrə səbəb nədir? İnsanın öz nəfsinə sahib çıxa bilməməsi. Ən böyük faciə budur.

D.Y.: Siz məsələni qloballaşdırırsınız və bizi azdırmağa çalışırsınız. Bize isə sizin ekzistensiyinizdakı problem maraqlıdır. Məncə, N.Mehdiyanlı hər zaman hökəm etmək iddiası ilə yaşayır və Kral Lire onu bu iddia yaxınlaşdırır.

N.M.: Qətiyyən elə deyil. Hökmər olmaq məndə iddia deyil, bəlkə də bu şey naturamda var. Yadınızdadır, mən əfşaram. Bunlar savaş adamları, dava adamları olublar, imperiya qurublar. Yəqin ki, məndə də o dalğadan nəsə var.

D.Y.: Yeri gəlsə, Kral Liri kimi əlinizdəki hər şeyi ətrafdakılara, özünüzdən sonrakılara buraxıb, paylayıb gedə bilərsizmi?

N.M.: Məsələ burasındadır ki, biz aktyorlar oynadığımızı boynumaza alırıq. Sizlər bunu inkar edirsiniz (gülür). O ki qaldı mənə, bilirsiz, həyatda oynamaga ehtiyacım yoxdur, cümlə nefsimi idarə etməyi bacarıram. Heç kimdən heç bir umacağım yoxdur və müəllimlərimdən başqa boynumda kimsənin də minnəti yoxdur. Mən yoluñ əvvəlindən bu yana yalquza kimi gəlmİŞEM.

K.Ə-C.: Onda beş deyək, N.Mehdiyanlı yaratdığı obrazlardan yuxarıdadır, ya aşağıda, hansı daha böyükdür?

N.M.: Böyükdür, ya bərabərdir, demədim, bunlar ayrı-ayrı adamlardır.

K.Ə-C.: Hamlet Şekspiri əsrlerdir yaşadı. Varmi N.Mehdiyanlını yaşadaq bir obrazı?

N.M.: Bəs, Hamletin ədəbi atası kimdir? Şekspir. Vehdət-lüvəcuddurlar, ayri-ayrı mövcud ola bilməzlər. Yaratıdığım Aydınlı böyükdür, yoxsa mən? Mənə elə gəlir, böyük yaradandır!

K.Ə-C.: Deyirsin ki, teatr məscid, məbad, kilsə kimi müqəddəs bir yerdir, cümlə insanın özü ilə baş-başa qaldığı yerdir, katarsis yeridir. Bu fikrin səmimiliyinə inanıram. Axı, bilirik, teatr dəhşətlə konfliktlərin baş verdiyi məkandır həm də. Siz də o qaynar məkanın mərkəzindəsiniz. Necə düşünürsünüz, teatrda niyə eqolar savaşır baş verir? Aktyorlar nəyi bölüşə bilmir?

N.M.: Siz teatra niyə "arxa qapı"dan girməyə çalışırsız ki?

D.Y.: Bir neçə il bundan qabaq teatrın "arxa qapısı"nı, cəmiyyətə açıb mətbəxdəki iyrənclikləri mətbua-ta sızdırıran Azdramanın aktyorları olular və siz də bu "hərəkat"ın ən fəallarından idiniz.

N.M.: Yox, "arxa qapı" o gün açılmayıb, ondan qabaq açmışdır, bu, bir. İkincisi, gəmi batanda onu xilas etmə lazımdır. Və bəzən səni istəmədiyin şeyləri etməyə zorlayırlar. Kimin üçünse teatr, sadəcə, vəzifə yeri ola bilər, amma mənim üçün teatr həyatımın mənasıdır. Belə deyək, insan o zaman üşyan oləyir ki, onun üreyinin içən tüpürülər və onda artıq sən "arxa qapı", "ön qapı" düşünürsən. Mən 40 il ömrümü verdiyim bir yerin haqqını qorumaqça çalışdım.

(Davamı səhifə 11-də)

(Əvvəli səhifə 10-da)

D.Y.: Qoruya bildinizmi?

N.M.: Hesab edirəm ki, müəyyən dərəcədə və müeyyən müddətə, hə. Sizə bir şey deymək, bilirsiz nə var, böyüklerin günahları da böyük olur, amma bəzən böyüklerin günah etməsi üçün də etrafdaçılar şərait yaradırlar. Adil müəllim deyirdi ki, böyük sənəti böyük kişilər yaradırlar. Bu gün sənətdə həm de şəxsiyyət problemləri var və bu, müxtəlif əxaqların toqquşmasına getirib çıxarır. Bu teatrın problemləri, bilirsiz, hardan başlıdır? Bir zamanlar "açıq qapı" siyaseti elan olundu ve aktyor diplomu olduğuna görə, adamlar axışdırıbura və sənət ab-havasını korladılar.

- D.Y.: Mənim gördürüm N.Mehdiyanlıni sanki heç bir rol, heç bir rejissor, heç bir rəhbərlik qane eləmir. Teatr sənətindən, rejissorlardan, rəhbərlərdən nə umursuz, nə istəyirsiz?


N.M.: Deyirsiz, heç bir rəhbərlik qanetməyib, bu, düzgün deyil. Bizim çox gözəl bir direktorümüz var idi - Əli İsmayılov. Məşqə baxırdı, qeydlərini edirdi, səhər işini düzgün görməyən aktyoru çağırırdı yanına və tədbir görürdü. Mənim çox böyük təref-müqabilələrim olub. Mən Vaqfi oynamışam, Məlik Dadaşov Qacarı. Sonradan Həsənağa müəllim

K.Ə-C.: Sartr Nobeldən imtina etmişdi və səbəb gətirmişdi ki, iştənilən mükafat yaziçinin azadlığını əlindən alır. Hər hansı ad, mükafat və s. sənətçinin yaradıcı azadlığını mehdudlaşdırırırmı?

N.M.: Əsl sənətkarın azadlığını heç nə əlindən ala bilməz. Əgər alırsa, demək, o sənətçinin mənəviyyatında problem var. Men Xalq artisti, prezident təqaüdçüsüyəm. Öhdəsindən gələ bilməyəcəyim işin arxasında getmədim. Arxasında dura bilməyəcəyim sözü də demədim. Dediym sözün arxasında durdum, cəzasını da çəkdim.

D.Y.: Cəsarelli çıxışlarınızdan danışdırın. Bir dəfə də cəsarelli çıxış edib demisiniz ki, Azərbaycanda teatrşunaslıq məktəbi çöküb..

N.M.: O cümləni konteksdən çıxartmaq lazımdır. İndi kinoda da, teatrda da kim ne oynayır, deyir dahiyməm. İki sözündən biri "mən yaratdım"dır. Ona görə ki, ne iş gördüyüne dəyər verəcək o peşəkar adamlar susurlar. Sovet dövründə nümunə getirim. Tamaşa "Hamlet", quruluşçu rejissor Tofiq Kazimov, rəsədən Tahir Salahov, bestəkar Qara Qarayev, baş rolda Həsənağa Turabov. Şükufe Mirzəyeva o tamaşanı darmadağın eləmişdi: "Ehtiyatlı olun, bu Şekspirdir".



tina gəlmisən, bilirsən, biz nələr görmüşük?" deyirdilər.

K.Ə-C.: Bəs, siz o sözü gənclərə demisiniz?

N.M.: Yox, deməmişəm. Bilirsınız niyə? İndi biz suflyor dövrünün teatrını böyük sənət nümunəsi hesab edə bilerik?! O zaman başqa dövr idi. İndi zamanın süreti də o deyil. Bu gün teatrın əyləncə növü kimi saysız-hesabsız rəqibləri ol-

N.M.: O gənc aktyor yoxdur ki, onuna bir tamaşa olmayım və oynadığı rol haqqında, məşqələr haqqında səhəbat etməyim. Mən bütün tamaşalara baxıram, düşündürüm deyirəm. Bu yaxşıdır, bu ortababdır, bu yaxşı deyil... Amma incitmadən, çünki bunu deməliyəm. Mən daima öz məsləhətimi verirəm. Bu yaxınlarla K.Serebrennikovun teatrı gelmişdi, onların 2 milyon avro büdcəsi var. Bu nə demekdir?! Biz çox arzu edərdik ki, teatrlar kommunal xərclərdən, əlavə dəyər vergisindən azad olunsun. Teatrdan nə vergi tutacaqsan?! Herodot deyir ki, əsil şəhər o şəhərdir ki, orada teatr var. Atatürk də deyir ki, teatr bir milletin kültür səviyyəsinin aynasıdır. Teatra oyun yeri kim mi baxmaq olmaz. Teatra dəstək olmalıdır ki, o da öz missiyasını yerine yetirsin.

K.Ə-C.: Bəs niyə səsənləndirmirsiniz bu problemləri?

N.M.: Niya səsənləndirmirəm ki?! Hər yerde səsənləndirirəm. Müraciətlər eləmişik. Nə zaman eşidiləcəyik, bu ayrı məsələdir. Biz dövlət sıfarişi ilə yaxşı tamaşalar hazırlamışq, amma daxili imkanlar hesabına böyük tamaşalar hazırlamaq mümkün deyil. Bəli, Azərbaycanda kifayət qədər istedadlı aktyorlar var, yüksək səviyyəli tamaşalar hazırlanıqlar. Qastrola gedib, avropalı tamaşanı ayaq üstə alıqlaşlamağa məcbur edən gúcümüz var.

K.Ə-C.: Ən böyük müəllimim səvətskinin küçələri olub demisiniz. O küçələr sizə nəyi öyrədib?

N.M.: Qorxmamağı və sinmamağı. D.Y.: 40 illik sənət həyatınızda əla bir səhviniz olubmu ki, bu gün də yadınız düşəndə sizə azab versin?

N.M.: İnsan səhvləriyle, günahları ilə kamilleşir. Bütün səhvlərimlə, bütün günahlarımı bu mənim həyatımdır. Təessüf elədiyim, ağrıdım, acıdım kifayət qədər nəşnələr var. Və mən onun bir saniyəsində belə imtina etmirdəm.

K.Ə-C.: Səhnədən qorxduğunuz olub?

N.M.: Mən sizə desəm ki, indi də qorxram, inanmazsınız.

K.Ə-C.: Bu dəfə inanıram...

N.M.: Tamaşa başlamamış heç vaxt səhnə arxasına getmirdəm. Tamaşanın başlamamasına üç dəqiqə qalmış elan olunur, o zaman gelirəm səhnə arxasına. İnanın ki, sanki birinci dəfədir, səhnəyə çıxıram və üç dəfə Allahı çağırıram. Bu, mənim sehirlərə sözümüz "ya Allah, ya Allah, ya Allah" - getdim. Səhnəyə çıxdısa, qurtardı...

D.Y.: Sənətkar başqalarından fərqli olaraq özündən sonra da yaşayan adamdır. N.Mehdiyanlı özündən sonra özünü necə görmək istəyərdi?

N.M.: Elə Nureddin kimi - dəli-dolu, sözü üzə deyən, heç kimdən qorxmayan, ailəsini, milletini və istedadlı adamları çox sevən...


K.Ə-C.: Dünyaya gəldi Nureddin dəli sevdalar üçün...

Düşdülər bir eşq oduna, yandı özü, mən səsiyəm - Bayadandan bizimlə danişan N.Mehdiyanlının səsi idi, yoxsa özü?

N.M.: Genclik illərində səsli-küülü olursan, sonra heyat səni rendələyir, yonur, yontalayır, səs olmaqdən çıxırsan, söz olursan... Sonra da, ey gidi dünya, haradan başladın, haraya gəlib çıxdın... Dağ çayları var, dəli kimi dağ, dəreni eşe-eşə, uçaırda-uçurda, gurultuya, səsküylə gelir, gelir... Arana çatanda sakitleşir, başlayır aram-aram axmağa. Mən de aram-aram axıram...

Kral Liri oynamaq ən böyük arzumdur

Əsl sənətkarın azadlığını heç nə əlindən ala bilməz



gəlib, baxın, nələr oynamışam o zamannda. Mənim davam o olub ki, niyə gürçü teatrı bütün dünyani gəzir, biz gəzmirik? Niye, türkən teatri "Dəli Domrul" tamaşasıyla bütün dünyani gəzdi, biz heç yərə çıxmadiq. Tələblərim həmişə bunlar olub. Özüm üçün heç nə tələb ələməmişəm. İsimlə məşqələr olmuşam və gec də olsa, haqqımı almışam. Mənim rəhbərdən istəyəcəyim nədir ki? İstəyirəm, teatrdə nizam-intizam olsun. Hər gün saat 9-dan teatrdə oluram. İndiye qədər bir dəfə məşqə, tədbir, tamaşaya gecikməmişəm. Azərbaycanda o rejissor yoxdur ki, işləməyim. Vaqif İbrahimoglu'nun çoxlu tələbələri olub, amma hamı unudur ki, onun ilk tələbələrindən biri mən olmuşam. Mənim üçün heç vaxt çətin olmayıb onun tamaşalarında olmaq, işləmək. Mənimcün rejissorla işləmək problemi olmayıb heç vaxt.

K.Ə-C.: Bayaq dediniz ki, haqqımı verdilər, ged də olsa. Xalq artisti adını alandan sonra nə dəyişdi həyatınızda?

N.M.: Heç nə dəyişmədi. O bir mərhələ idi, gəldi, keçdi.

K.Ə-C.: Ola bilməz, heç nə dəyişməsin.

N.M.: Heç nə dəyişmir, inanın mənə. Nə dəyişəcək, adamın istedadımı arta-raq, savadımı?

D.Y.: İddiası artacaq!

N.M.: İddiası artan adam axmaq adamdır. O bir mənəvi dəstəkdir, Sovet vaxtında bunun çox böyük imtiyazları vardı, amma indi heç bir imtiyazı yoxdur.

Rejissor köməkçisi Nəcəf Həsənzadə var idi, tamaşa başlanmamışdan qabaq gedirdi zala, gəldi ki, Ədilə xanım gəlib, yaxud Alp Ağamirov gəlib, yaxud başqa teatrşunaslar... Hami özünü yüksədirirdi ki, zaldı teatrşunas oturub. Sonra İlham (Rəhimli - red.) müəllim qoşuldu. Ən xırda detaldan tutmuş, ən böyüyüne qədər tamaşanın hər bir epizodu təhlil olunurdu. Və sonra düzəlşərəqleri başlayırdı. Uzun illərdir ki, teatr təqnidə teatra münasibətdə fealiyyətdə deyil. Mən bunu nəzərdə tutmuşam.

K.Ə-C.: Mən də məsələni bəle qoya bilərəm: "kor atın kor nalbəndi olar".

N.M.: Yox, yox, elə deyil. Məsələn, əsərin müəllifi vəzifə sahibidir. Teatrşunaslar gəlib oturlurlar, tamaşaya baxırlar, tamaşanı qoyub əsəri müzakirə edirlər. İlham Rəhimli, Məryəm Əlizadə, Aydin Talibzadə bu sahənin professorlarıdır. Onlar yazmalıdırular ki, aktyor bilsin nə doğrudur, nə yanlış. O ki qaldı aktyor məktəbinə, bəli, dünənkilər fədai idilər. Bizzət fərqli olaraq, onlar daha çox vurğun idilər bu sənətə, daha çox teatral həyat yaşıyırdılar. Amma axı, biz o tamaşaları da görmüşük, olməmişik, şahidik. Bu günü inkar etməkdən ötürü dünəni həddən artıq şisirtmək de yanlışdır, axı. Bir var, zamanına görə yaşıyan sənətkar, bir də var zamanından böyük sənətkar. Mən 1978-ci ilde təyinatla bu teatra gəlmışəm. Mən gələndə mənən böyükler mənə "ey, ay bala, sən nə vax-

duğu bir vaxtda tamaşaçı zalı ağızına qədər dolu olursa, deməli, var. Ramiz Novruz necə inkar etmək olar? Yüksək səviyyəli aktyordur. Bəstə Cəferovani - çox gözəl yaradıcılıq işləri olub, inkar edə bilməzsən, axı. Aktyoru yaşadan nədir? Repertuardır, roldur, əzizim.

D.Y.: Bu gün çalışığınız teatrın peşəkarlıq səviyyəsini necə qiymətləndirirsınız? Sizə, Azdrama müasir teatr düşüncəsinə, dalğasına köklənə bilirmi?

N.M.: Köklənə bilir, özü də necə lazımdır, köklənə bilir. Mən sizə bir şey deyim. Dünyanı da gedib görmüşük, xəbərsiz deyilik. 12 ildir, "Xəcalet" tamaşasını (dramaturq-H.Mireləmov, rejissor-B.Osmanov-red.) oynayıraq. 2011-ci ilde bu tamaşa və "Lənkəran xanın vəziri" ilə Gürcüstana qastrol sefərinə getmişdik. Marcañılı teatrında oynadıq. Tamaşadan sonra 2 saat qrim otağına gedə bilmedik. Zalda da Gürcüstənnin mədəniyyət nazırı, müavinləri, millet vekilləri, teatr rəhbərləri, baş rejissorlar, aktyorlar, sənət adamları... Bir az yemək yedik, səhər saat 5-ə qədər tamaşanın müzakirəsi getdi. Ondan sonra Yaltaya festivala dəvət olunduq. İspanlar, portugallar, ingilislər, ukraynalılar, fransızlar - 27 xarici ölkə... "Ən yaxşı aktyor" naminasiyası üzrə baş mükafatı biz aldıq. Sonra həmin tamaşa ilə "Serbiya 2012" festivalında iştirak elədi. Yegane tamaşa bizim tamaşamız oldu ki, böyük müzakirəyə səbəb oldu, onun haqqında yüksək fikir söylənildi. Mən onu kamil dramaturgiya hesab etmirdim. Sadəcə, rejissor pyesi yaxşı işləmişdi. Yeni, demək istədiyim odur ki, biz getmişik, onları da görmüşük. Sadəcə, onların imkanı bizi yoxdu. O teatrlar ilə 10-12 xarici ölkə gəzirər. Demirəm ki, biz dünyanın ən yaxşıyıq, amma dünyanın ən pisi də deyilik. Bu gün Azərbaycanda kifayət qədər yaxşı rejissorlar var, onlar çox keyfiyyətli iş qoya bilərlər ortaya, amma hər şey maddiyyata bağlıdır.

D.Y.: Azərbaycan teatrının ən böyük problemlərindən biri də nəsillər arasında rabitəsizlik, ünsiyyətsizlikdir. Teatr sənətinin nəzəriyyəsinə bələd biri kimi bildiklərinizi, təcrübənizi bölüşdürünen tələbəniz, yetirməniz olubmu?